



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

İşgaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

İşgaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən abadlıq-quruculuq işlərinin sürəti bu gün dünya miqyasında olduqca uğurlu nümunələrdən biri kimi qəbul edilməkdədir. Söze gedən proses nəticə etibarı ilə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesini də əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Özü də Azərbaycan bu kateqoriyanın olan şəxslər üçün azad edilmiş ərazilərdə ən modern tələblər səviyyəsində yaşamaq üçün müvafiq imkanlar yaradır. Bu da keçmiş məcburi köçkünlərin qayıdış prosesinə əlavə təkan verir.

Böyük Qayıdış üçün əsas hədəflər bəllidir

Qeyd edək ki, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyaset, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev də Zəngilanın Ağalı kəndi timsalında keçmiş məcburi köçkünlər üçün yaradılan yüksək şəraitə və onların qayıdışı məsələsinə toxunub: "Əlbəttə ki, Zəngilanın Ağalı kəndi Azərbaycan xalqının iradəsinin göstəricisidir. Bir çoxları düşünürdü ki, heç kim geri qayıtmayacaq... Bakı və ya Sumqayıtda böyümüş gənc nəslin nümayəndələri öz torpaqlarında yaşamaq üçün paytaxt şəhərdən kəndə köçüb'lər. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsinin nə işgalla, nə başqa təhdidlərlə sarsılmaq olmaz. Əmin-nəm ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti geri qayıdaq və proses başlayıb". Məhz bu proses üçün işgaldan azad edilmiş ərazilərdə Azərbaycan geniş-miqyaslı abadlıq-quruculuq işlərinə başlayıb. Bu fonda 30 il əvvəl öz evlərini tərk etmiş keçmiş məcburi köçkünlər layıqli həyat şəraitini ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

Azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpə və yenidənqurma layihələri işlənir, şəhərlər üçün baş planları hazırlanıb. Abadlıq-quruculuq işlərinde dövlətlə yanaşı, özəl sektor təmsilciliyi, xarici investorlar da iştirak edir. İlk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpə layihələrinin icrasında üstünlük hüququna malikdirlər. Türkiye, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layi-



İşgaldan azad edilmiş ərazilər mükemmel yaşayış məntəqələrinə çevrilir

hələr üzrə fealiyyətə başlamaşı qeyd edilənlərin real təsdiqidir. Bu fonda bir mühüm məqamı da qeyd edək ki, noyabrın 16-da dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının işgaldan azad edilmiş ərazilərinin Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib. Həmin proqrama nəzər salanda bəlli olur ki, onun icrası çərçivəsində işgaldan azad edilmiş ərazilərdə bərpə və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflər ön planda yer alır. Bununla yanaşı, işgaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvetlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsi da xüsusi diqqət mərkəzindədir. Eləcə də azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir. Bu yerlərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalasdırılması hökumətin qeyd edilən səpkidə

ügurlu fəaliyyətinin nəticəsidir. Ümumiyyətlə, proqramın özündə qeyd edildiyi kimi işgaldan azad edilmiş ərazilərdə aparılmış bərpə-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritət istiqamətlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən neticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilmesi üçün maliyyəleşmə mənbələri və həyata keçiriləcək tədbirlər geniş şəkiddə öz əksini tapıb. Proqramda nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-ci ilədək həyata keçiriləcək.

Qeyd edilən müddətə kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur, iqtisadiyyat yenidən qurulacaq, sosial inkişaf, ətraf mühitin tarazlı inkişafı təmin ediləcək. Ərazilər minalardan və partlamamış hərbi sursatdan təmizlənəcək, bu yerlərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi reallaşacaq. Həmçinin yaşayış üçün rahat şərait yaradılması məqsədilə nəqliyyat yol, rabitə, su, qaz, elektrik, istilik təmin olunacaq, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsi gücləndiriləcək. "Ağillı şəhər", "Ağillı kənd" və "Yaşıl enerji zonası" konsepsiyaları öz həllini tapmaqla, ölkədə mənzil fondunun həcmi artırılacaq. Beləliklə, Qarabağ və Şərqi

Zəngəzur 2026-ci ilə kimi tekke Azərbaycan yox, bütün dünya miqyasında yaşayış üçün ən celbedici məkanlardan birinə çevriləcək.

Qarabağda qalan ermənilər

Azərbaycanın keçmiş məcburi köçkünləri ilə birgə yaşamağa inididən hazır olmalıdır

Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı, onlar üçün yüksək şəraitin yaradılması Qarabağda qalan erməni əsilli Azərbaycan vətəndaşlarının seçimi üçün də böyük önem kəsb edir. Əslində, Qarabağda yaşayan ermənilər Azərbaycan dövləti tərəfindən onlara hansısa ayrıca status verilməyəcəyini arṭıq yaxşı başa düşürlər. Ölkəmiz ən yüksək səviyyədə bəyan edib ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz.

Ela bu fonda Qarabağda yaşayan ermənilərlə de Azərbaycan vətəndaşları kimi münasibət sərgilənəcək. Yəni onlar Azərbaycan vətəndaşlarının malik olduğu bütün hüquqlara malik olacaqlar. Amma əger bu, hansı səbəbdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər".

Azərbaycanın tolerant, multikultural olke olması Qarabağda qalan erməni əsilli Azərbaycan vətəndaşları tərəfindən də yaxşı sezikir. Digər tərfdən yalnız Azərbaycan onlar üçün layıqli həyat tərzini təmin etmək iqtidarındadır. Bu mənada onların bir çoxunun Azərbaycan vətəndaşlığını se-

çib bölgədə yaşamlarına davam etməsi gözlənilir. Məhz bu da o deməkdir ki, həmin ermənilər geri qayıdaq Azərbaycanın keçmiş məcburi köçkünləri ilə birgə yaşama da inididən hazır olmalıdır. Mövcud bütün şərtlər Qarabağda qalan erməni əhalisinin Azərbaycan cəmiyyətinə integrasiya dövrünün yetişdiyini göstərir.

İnteqrasianın hansı formulla baş tutacağına işə prezident İlham Əliyev belə aydınlıq gətirib: "Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırıraq.

Deməliyəm ki, bele əlaqələr artıq müyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaraçaq. Çünkü Azərbaycan cəmiyyətinə inteqrasianın, sadəcə, başqa yolu yoxdur. Əger əger kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayıacaqlar. Amma əger bu, hansı səbəbdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər".

Beləliklə, Azərbaycanın mövqeyi qətidir və seçim ermənilərindir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.